

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Aleksandrinski qadın rus-müsəlman məktəbinin məzunu, öz dövrünün tanınmış qadın pedagoqlarından biri hesab edilən Qumru xanım Molla Məhəmməd qızı Nərimanovaın hayat və pedagoqji fəaliyyəti haqqında xeyli sənədlər qorunub saxlanılır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin "Bakı - Dağıstan xalq məktəblərinin rehbərliyi" adlı 309 sayılı fondunda Qumru xanım Molla Məhəmməd qızı Nərimanovaın şəxsi işi mövcuddur. Qumru xanım Nərimanova Azərbaycanın görkəmli ictimai siyasi və dövlət xadimi N.Nərimanovun emisi Əlimirzənin nəvəsidir.

Azərbaycanın bir sıra digər qadın pedagoqları kimi Q.Nərimanovaın da hayat və pedagoqji fəaliyyəti demek olar ki, inkiyədək kifayət qədər, öyrənilməyib. Doğrudur, tarix elmləri doktoru Sabir Gəncelinin vaxtılı işleyib hazırladığı ve 2001-ci ilde "Azərbaycan" nəşriyyatında işıq üzü görmüş "Qadın, Gözəllik və Ülviyət" adlı Ensiyeklopediya toplunun "Nərimanova" soyadının davamçıları" adlı bölməsində Q.Nərimanova haqqında müyyəyen məlumatlar qeyd edilib. Lakin XX əsrin evvelərində fəaliyyət göstəren bir sıra digər qadın pedagoqlar kimi Q.Nərimanova haqqında cəmiyyəyetimizdə demek olar ki, kifayət qədər məlumat yoxdur. İndiyədək dərc olunan ensiklopediyalarda və ya digər kütüvnlərdə onun rast gəlmək mümkün deyildir. Halbuki Q.Nərimanovaın qadın pedagoq olaraq Azərbaycanda qadın və qızların məktəbə cəlb edilməsində, onların savadlandırılmasında, ölkədə savadsızlığın aradan qaldırılmasında, eləcə də ölkəmizdə mədəni-maarif işinin inkişafında müyyəyen rolü və xidmətləri var. Qumru xanım o?mu?r yoldası? ile birlikdə Bakıda və l?mis?lidle yas?adiqları müddətə xalq maarifi is?ində c?alis?ib, bir sıra orta məktəblərdə pedagoqji fəaliyyətinə davam etdirib.

Arxivlərdə qorunan bu sənədlərdəki tarixi məlumatlar Qumru xanımın pedagoqji fəaliyyəti ilə bağlı mövcud boşluqları müyyəyen qədər aradan qaldırmağa imkan verir. Azərbaycanın təhsil tarixində izi qalan, rolu və xidməti olan hər bir müəllim və pedagoq oləkımızdır tehsil və məktəb işinin inkişaf etdirilməsindəki fəaliyyəti öyrənilməli və cəmiyyətimizə çatdırılmalıdır.

Q.Nərimanova 3 noyabr 1892-ci ilde Tbiliside anadan olub.

Bakı Şəhər Duması nezdindəki Məktəb Komissiyası sədrinin Bakı

Guberniyası və Dağıstan Vilayetinin Xalq Məktəblərinin direktoru

A.S.Tixorjevskiyin ünvanlaşdırılmış 3 yanvar 1912-ci il tarixli məktubda bildirilirdi ki, 19 dekabr 1912-ci il tarixli iclasda I şəhər qadın rus-tatar məktəbinde müəllime vezifesi nə hemin məktəbdə vakant yerini

# Unutmağa haqqımız yox

## Azərbaycanın ilk qadın pedagoqlarından Qumru xanım Nərimanova təhsilin inkişafına böyük təhfə verib



müvəqqəti olaraq tutan Q.Nərimanova seçib. Hemin məktubda bu məsələ ilə bağlı Xalq Məktəblərinin direktorunun hər hansı bir etirazının olub-olmadığı soruşturuldu. Bununla yanaşı, Bakı Şəhər Duması nezdindəki Məktəb Komissiyasının sədrini Q.Nərimanova Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbi tərəfindən verilen 3 sayılı attestati da təqdim edilir. Hemin sənəddə Q.Nərimanova haqqında aşağıdakı məlumatlar da əksini tapır: "Mil-iyyətə tataridir (yanı azərbaycanlıdır-R.S.), şəx mezheblidir, 20 yaşı var, 1908-ci ilde Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirib. Kladbişenskoy və Pozenovskoy küçələrinin tərəfindəki Cəfərovların 10-Nöli evində yaşayır".

Bakı Şəhər Duması nezdindəki Məktəb Komissiyası sədrinin vezifələrini icra edən şəx Xalq Məktəblərinin Direktötötün ünvanlaşdırılmış 11 aprel 1912-ci il tarixli 532 sayılı məktubda bildirirdi ki, müəllim Sekinə xanım Axundova xəstələndiyindən onun əvez edilmesi üçün Q.Nərimanova I qadın rus-tatar məktəbine ezam edilir. Arxiv materialları təsdiq edir ki, Q.Nərimanova Bakı qadın rus-tatar məktəbindeki vakant müəllime vezifəsinə tutmaq üçün 16 sentyabr 1912-ci ilde hemin məktəbə ezam edilib. Bu haqda Bakı Şəhər Duma-

si nezdindəki Məktəb Komissiyası sədrinin I rus-tatar məktəbinin müdürüne göndərdiyi 24 sentyabr 1912-ci il tarixli məktub arxivdə qorunub saxlanılır. Bakı Şəhər Duması nezdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayetinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyin ünvanlaşdırılmış 5 mart 1913-cü il tarixli məktubunda qeyd edilirdi: "Məktəb Komissiyası tərəfindən I şəhər qadın rus-tatar məktəbine müəllimə vəzifəsinə Qumru xanım Nərimanovaın seçilməsi haqqında bu ilin yan-

varın 3-da göndərdiyim 13 sayılı məlumatda əlavə olaraq, Bakı İmperator Birinci Aleksandr adına III kişi gimnaziyasının Pedagoqji Şurası tərəfindən aşağı tədris müəssisələrində müəllim vəzifəsinə təsdiq eden və bu ilin fevralın 16-da Nərimanovaya verilmiş 204 sayılı şəhadətənən da Size göndərirem". Məktubda Q.Nərimanova tatar (Azərbaycan) dili müəllimi adının 16 fevral 1913-cü il tarixində verildiyi qeyd edilir.

Bakı Quberniyası və Dağıstan vilayeti üzrə 2 rayonun müfettişi S.M.Qəriyevin Qumru xanım Nərimanova ünvanlaşdırılmış 15 aprel 1913-cü il tarixli məktubunda bildirilirdi ki, Qumru xanım Bakı 10-cu rus-tatar məktəbinde tatar (Azərbaycan) dilinin tədris etmesi məsələsinə buraxılır və o, bu haqda 1913-cü il yanvarın 17-de Bakı Şəhər Məktəb Komissiyasının sədrinə 12 sayılı məlumat da təqdim edib. Məlumat üçün qeyd edek ki, Bakı Şəhər Məktəb Komissiyasının sedri vəzifəsində zamanından asılı olaraq müxtəlif illerde ayrı-ayrı şəxslər, o cümlədən A.I.Novikov, M.A.Belyavskiy, V.A.Makedonski və digərləri çalışıblar.

1916-ci il martın 4-de Bakı Şəhər İdarəsinin Məktəb şöbəsi tərəfindən Bakı qadın I rus-tatar məktəbinin müəllimesi Q.Nərimanova xalq məktəblərinin müə-

lim və müəllimlərinin kassasında iştiraka cəlb olunması haqqında 445 sayılı məktub göndərilib. Hemin məktubda qeyd edilirdi: "1 iyun 1910-cu il tarixli Qanuna əsasən, ibtidai məktəblərin bütün müəllimlərinin Nazirliyin xalq məktəblərinin müəllim və müəllimlərinin kassasında iştirak etməsi mütəqədəs hesab edilir. Şəhər ibtidai məktəbin müəllimləri ştatına daxil edildiyiniz üçün əməkhaqqınızı 6 faizi pensiya kassası üçün tutulacaqdır. Sizin kassaya daxil olduğunuzu Xalq Məktəbləri Müfettişinə bildirmek lazımdır ki, o da öz növbəsində sizin şəxsi kartoqları blanka təmən etsin və siz hemin blanka kassa iştirakçı olmaq üçün tələb olunan məlumatları daxil etmeli, ailə və xidməti vəziyyətindəki dəyişikliklər haqqında Müfettişliyi məlumatlandırmalısınız.

Bu məlumatlar icra edilməsi üçün şəhər məktəblərinin bütün müəllimlərinə təqdim edilir".

Qadın pedagoq Qumru xanım Nərimanova 18 fevral 1915-ci il tarixdə Bakı şəhərində Xalq məktəblərinin Bakı -Dağıstan Direksiyasının 2-ci rayon üzrə müfettişi S.M.Qəriyevə eriže ilə müraciət edərək ailə vəziyyətindəki dəyişiklik haqqında məlumat təqdim edib: "Müvafiq sərəncam üçün nezərinə çatdırıram ki, man 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini Həbib Kərəbaylı Əli oğlu Kərimovla qanuni nikahda daxil olmuşam".

Qumru xanım taleyini Almaniyada ali mu?həndis təhsili almış? go?rkəmli mu?tekkessi Həbib Kərimovla bağ?layır. Həbib bayın Azərbaycanda qida-sənaye mu?əssisələrinin əsasının qoyulmasına və in-kis?afında bo?yu?k rolu var.

Qumru xanımı da o?mu?r yoldası? ilə birlikdə Bakıda, l?mis?lidle yas?adiqları ilərde xalq maarifi is?ində c?alis?ir, bir sıra orta məktəblərdə pedagoqji fəaliyyətini davam etdirib.

Onların bu nikahdan 1915-ci ilin avqustun 13-də Murad adlı oğlunun dünyaya geldiyi haqqında məlumat Qumru xanımın xalq məktəblərinin müəllim və müəllimlərinin kassasında şəxsi hesab bолжasında öz əksini tapır. Qumru xanım Nərimanova H.Z.Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup tanınmış müəllimlərlə, o cümlədən Həniye xanım Məlikova, Meryem

xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Müsəbəyova və başqlarla ilə birgə pedagoqji fəaliyyət göstərib.

Azərbaycanda milli qadınlarla formalşasında, maarifçilik tariximizdə, dünyəvi qadın təhsilinin inkişafında, Azərbaycan qadınının dünyavi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız

məktəbinin xidmətləri danılmazdır. Bu məktəbi bitirən onlara azərbaycanlı qız sonrakı dövrlərdə, xüsusilə müstəqililik illərində xalqımızın mədəni tərəqqisində, o cümlədən Azərbaycan Xalq

Cümhuriyyətinin təhsil siyasetinin həyata keçirilməsində yaxından iştirak ediblər.

Keçmiş Rusiya İmperiyasında müsəlman qızlar üçün illərə olaraq

H.Z.Tağıyev tərəfindən Bakıda açılan məktəbin fəaliyyəti 1918-ci ilin martında daşnak-bolshevik destələri tərəfindən azərbaycanlılar qarşı töredilən Bakı qırğını zamanı dayandırılıb. Təəssüf ki, Azərbaycan Cumhuriyyəti dövründə de bu məktəbi bərpə etmək ümkün olmadı. Lakin bütün birləşmələr baxmayaraq, danılmaz bir faktdır ki, XX əsrin evvəllərində yetişən ziyanlı Azərbaycan qadınlarının böyük ekseriyəti

bu məktəbin pedagoqları və məzuniları olub. Ölkəmizdə qızların və qadınların məktəbə, təhsilə cəlb edilməsindən qadın təhsilinin inkişafında rolü və iştirakı olmuş maarif fədailərinin, o cümlədən Q.Nərimanovaın da xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir.

Qumru xanım ictimai-mədəni həyatda da fəaliyət göstərib, dəfələrlə Bakı s?əher və inkişaf Yasamal rayon sovetlərinə deputat seç?ilib. Nərimanova yarım esr müddədən artıq mədəni-maarif sahəsində səmərəli fəaliyyətine görə Lenin ordeni ilə mükafatlandırılıb.

Azərbaycanın təhsil tarixində rolü və xidməti olan müəllim və pedagoqlar unudulmur, böyük hörmət və ehtiramla yad edilir.

Rafiq Səfərov, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Baş məsələhətçisi